

# TUTU



“Tutu”nun bu sayı  
Açıq Cəmiyyət İnstitutunun Azərbaycan uşaqlarına  
pulsuz yadigarıdır




Şəndəreaya hay düşdü ki, tisbağa balinadan maktub gətirib. Hami yiğışdı bir yere və mat qaldı: o yekalılıkda balina vur-tut 7 sözlük maktub göndərmişdi. O da sözle yox!


Dostlarımızın başı o qəribə məktubu dərtişməyə qarışımsız bir sırr açıq: balina oxuyub-yazmağı bacarmır! Okeanın, dənizin dibində harda dəftər-kitab saxlayacaqdı, hə?! Yekaliyinə baxmayın, heç danışmaz, elə sus-pus üzər. Ancaq səs-küye öyrəncəlidir, vaxtilə bütün Yer küresini dalında gəzdürüb axı. Yaxşı, bəs balina kiməsa, nəsə xəber vermək istəyənde neyfayır? Necə-necə? Bərkdan deyin!.. Hə, indi eşitdim. Demək, fikrini dənizin dibindən götürdüyü şeylərlə çatdırır...

Vay-vay! Heç bu cür də məktub oxumaq olar: biri balıqqulağını dərtişdir, o biri morj dişini yalarıv, üçüncüsü gəmi zəngini qapışdırır... Ağız deyəni qulaq eşitmır. Hə-a, axır ki, 3-4 sözü tapdilar: "dan ağaranda körpə və xallı birisi"... Gəmi zəngi də tələsmeyi bildirir... Bəs Tutu-nə deyir? Vayyy, heç Tutunu belə aciz görməmişdim, dimdikaltı nəsə mızıldayıv. Odur, nayısa "tutдум" deyir, yəni "tapdım". Qulaq verək, görək nə deyir Tutu: - balinaların başı qovğadadır, tələsmek lazımdır!...

...Aha! Demək gəmi düzəltmək lazımdır. Nolar, onlar gəmi düzəltməkdə olsun, bizsə balinanın məktubuna birde göz gəzdürüb görək düzmü oxuyub Tutu?










Xəbərə bax, xəberə!..  
Tutub bir işdan hərə,  
Şəndərəde "Şənbərə"  
Düzəldirik bu kərə!..

Kəs taxtanı: xır-xır-xır!..  
Vur baltanı: tap-tap-tap!..  
Aç yelkəni: cir-cir-cir!..  
Tut sükanı, bur-bur-bur!!!

Losman-bosman-kapitan,  
Yüzü sayınca dayan!  
Ver qətran, fırça, boyaq...  
"Şəndərə"ni boyayaq!!!

Kəs taxtanı: xır-xır-xır!..  
Vur baltanı: tap-tap-tap!..  
Aç yelkəni: cir-cir-cir!..  
Tut sükanı, bur-bur-bur!!!

Rast olsa milyon pirat,  
Lap düşse də parta-part,  
Gülüşüb yelkəni dart,  
Sonra da kaytuda yat...  
Kəs taxtanı: xır-xır-xır!..  
Vur baltanı: tap-tap-tap!..  
Aç yelkəni: cir-cir-cir!..  
Tut sükanı, bur-bur-bur!!!




## QOCA KAPİTAN

Bir bizim kapitana baxın:  
hərən qəlyanını sümürüb, xeyala  
dalır, olub-keçənləri göz öününe  
gətirir...

Denizin suyu tükenmir, qoca  
kapitanların sözü. Fikir verin, bizim  
kapitan nə qədər gəmickək toplayıb.  
Əlacı olsa, balaca bir deniz də  
düzəldib evdə saxlayar. İndi görək  
qoca kapitan o gəmili bize necə  
tanıdır...

1. SAL - çox sade üzmə vasitesi, ağac tirleri yan-yanaya bağlamaqla düzəldilir.
2. QƏDİM MISIRLILƏRİN TİCARƏT GƏMİSİ - Livan ve Suriyadan getirilən sırdağından düzəldilirdi.
3. QƏDİM ROMALILARIN AĞIR QALERASI - çoxavarlı savaş gəmisi olub ve XVIII esrin sonuna dek istifadə edilib.
4. QƏDİM YUNAN TRİREMASI - "triremus" latın sözündür, 3 cargo avarı olan savaş gəmisi nezərdə tutulur.
5. X-XI ƏSRLƏRİN NORMAN GƏMİSİ - DRAKAR - möhkəm taxta örtüyü olan iri dəniz qayığıdır.
6. ÜÇDORLU ORTAÇAĞ KARAKASI - təxtdən hamar üzlük çekilmiş bu gəmi küləyin semtində asanca üzdүündən avarçəkenlərə ehtiyac qalmırıdı.
7. KOLUMBUN KOMANDAN GƏMİSİ "SANTA MARIYA" - Atlantik okeanını keçən çox çevik və iri gəmi,
8. "VAZA" İSVEÇ QALEONU (1588-1628) - eni uzunuñundan o qədər az imiş ki, gö-yerde yerleşən topların ağırlığından batıb.
9. "MERİ ROUZ" HƏRBİ XƏTT GƏMİSİ (1509-1647) - İngiltəre kralı VIII Henrixin emriyle ilk dəfə gəminin yan gözcük-lərindən atəş açan topçular bölməsi olub.
10. ÇİN TİCARƏT GƏMİSİ CON (1200-cü il) - dibi hamar olan və hündür dalında sükan qoyulmuş bu gəminin hesirdən yelkenləri varmış.
11. SAMPAN - cənub-qəribi Asiyada həm de ev kimi istifadə edilən qayıq.
12. KANOE - elastik çubuqlardan çerçivesi olan, üzüna mal derisi çekilmiş yüngül qayıq.



## KƏLƏKLİ XƏRİTƏ

Bəlkə Tutuya qoşulub balinaların yanına siz de gedəsiniz?  
Niye de olmasın? Arma yola çıxmazdan avval bu xəritə yaxşı-yaxşı  
baxın, şəkillər, işarələr diqqət yetirin. Bilin ki, ejdahının, skeletlər  
adəsinin, timsahın, vulkanlı yerin, qulanın, pirat yuvasının, sualtı  
burulğanın yanından keçmək olmaz.



# Kapitan Flintin sirri

Ço-ox qədimlərin sözüdür: quruda imperatorlar, şahlar, krallar, sultanlar, əmirlər söz yiyəsi olanda, dənizdə piratlar ağalıq edərdilər. Dəniziçi və səyyahlar hər cür qasırğadan, tufandan, yırtıcı akuladan betər, piratlardan qorxardılar.

"Qaçın! Piratlar gəlir!" çığırtısı Hindistandan və Çindən mallar aparan ingilis, ərəb, holland və rus tacirlərinin diller əzbəriydi. Qır-qızıl, daş-qas, ipək və qumaş parçalar, çini qablar, ətri adamı bihuş edən zəfəran və çay gözü heç nədən doymaq bilməyən piratların elinə keçərdi.

"Pirat" yunan sözüdür və "xoşbəxtlik axtaran" deməkdir. Onlara "korsar", "flibüstyer", "obvermi", "uğur centlmenləri" də deyordılar. Hansı dildə deyilsə də o sözlerdə həm müəmma, həm yapışq vardı.

Piratların lap çoxu təzə keşf olunmuş Amerika sahillərində bəxtlərini sınayardı. O zamanlar Karib dənizini Pirat dənizi adlandıranlar da vardi. Şəker plantasiyalarından qaçmış qullar, avara-serkərdən adamlar, caniller, bir də, sadəcə, macəra həvəskarları bu iliqsulu dənizin çoxsaylı adalarında gizlənib məskən salardılar. Sözbir olub hər hansı gəmini əle keçirəndən sonra artıq pirata çevrilərdilər.

Deniz onlara vətən, gəmi - ev, komanda - ailə olmuşdu. Ağzında qəylan tüstüldən, qulağında gümüş sırga gəzdirən qaniçən kapitan onlara doğma atalarından da əziz idi; onun heç bir sözünü yere salmazdılar. Öz aralarında məxsusi "pirat" dilində anlaşardılar. Bu əcaib dil ingilis, fransız və ispancadan yigilmiş qatmaqarşıq sözlərdən, qorxunc qarşıqlardan və yeddimərtəbə söyüslərdən yaranmışdı.

Üsfəndə ticarət gəmisi görünən kimi piratlar "Yo-ho-ho! Dağıdır soyaq! Min şeytanı qorxudaq!" - deyə bağırar, öyri qılınclarını siyirəndən sonra üzərində adam kəlləsi və çarpez sümükər rəsmi olan qara bayraqlarını qaldırar, "ov"larının dalına düşərdilər. Vaxtında yelkəni açıb aradan çıxmayanlar gərək öz bəxtlərindən küsəydirilər.

Çünki piratlar qasırğa sürətiyle o gəmiye yan alacaq, itiucu

dəmir qarmaqları olan sürüşkən kəndiri

həmin gəmiyə keçirib, meymun

cəldliyiylə onun göyərtəsinə

dırmaşacaqdılar.



Ələ keçirilən gəminin anbarlarındakı bütün mallar qənimət sayılardır, dənizçilərə qul kimi satılırdı. Qənimət bölgüsündürülərkən yaralı piratlara ayrıca pay düşərdi: sağ gözünü və ya sağ əlini itirənə əlavə 5 qul da verərdilər - sağ göz atəş açcanda nişan almağa lazımdı, sağ əl də qılınc tutduğun üçün. Ayağını itirən quldura 500 qızıl ispan realı, bir də taxta ayaq çatardı. Döyüşdə kəlləsini itirənlərinə özü acgöz akulaların qəniməti olardı. Onların cəsədi yelkənə bükülər və ayağına dəmir kündə bağlamış, dənizə atıldı. Piratlar nə Allaha, nə şeytana inanardılar. Var-dövlət gətirən uğurlu döyüşdən başqa onların heç nəyə inamları yox idi.

Hər 5-10 ildən bir, Amerikada talayib-topladıqları qızılı öz krallarına göndərməkdən ötrü ispanlar Qızıl Donanması yaradardılar. Bütün dəniz və okeanların qənimi, məşhur piratbaşı kapitan Flint bu Qızıl Donanmasını ələ keçirib çox zəngin xəzinələrin sahibi olmuşdu. Kapitan Flint var-dövlətinin hamisini heç kimin tanımadığı tənha bir adada gizlədərək, sərrini həmişə yanında gəzdirdiyi tutuquşudan başqa kimseyə deməmişdi. Məşhur quldurbaşı dəniz döyüşlərinin birində öldürüləndən sonra hələ 100 il də yaşayan həmin tutuquşu xəzinələrin sərrini öz nəvə-nəticələrinə açmışdı. O nəvə-nəticələrdən biri də bizim Tutudur. Bəlkə elə buna görə piratlar "Şənbərə"yə basqın etmişdilər, hə?..



# Balina

İndiki balinaların əcdadi sağ olanda, yer üzündə insan yox imiş. İlk insanın yaşamasına hələ 50 milyon il qalıbmış. Bax, elə bu an Şimal Buzlu Okeanında üzən hər hansı balina heç ağlına da göttürmir ki, çox-çox zamanlar önce onun bap-balaca bir ulubabası varmış. O babadan məlum olan hər şeyi yazsaq, "Tutu"nun 100 nömrəsi çatmaz. Ancaq alimlərin bir fikrini indidən bilsək yaxşıdır: bap-balaca olması bir yana, balinanın əcdadi... quruda yaşıyırmış!


Görəsən, sonralar nə olub ki, balina o cür nəhəngə çevrilib, üstəlik də yekə donızları oylaq seçib? Bunu heç kim bilmir. Təkcə o məlumdur ki, onun əcdadının ön ayaklısı kürekvarılışib, dal ayaqları tamam yox olub. Balinanın üzündəki qısa tüklər göstərir ki, onun əcdadının bədəni yunla örtülmüş.

Göy balinalar on yekə balinalardır. Onların uzunluğu 33 metrə çatır, çəkisi isə (150 ton) heyvanların orta çəkisindən xeyli çox olur. Şotlandiyada ovlanmış göy balinalardan birinin çəkisi 50 Afrika filinin ortaç çəkisinə bərabər gəlib. Yekəliyinə görə balinaları birçə dinozavrla müqayisə etmək mümkündür.

Balina məməli heyvandır. Nə qədər heyrət doğursa da o, suyun altında nəfəs almağa öyrəşib. İslətdiyi havanın 90 faizini (insanlarsa yalnız 15 faizini) ciyərlərindən geri buraxır. Bu zaman içindəki hava buxarını, bir də suyu elə fışqırdır, elə püşkürdür ki, gurultusundan qulaq batur. Eynilə insan kimi nəfəs alan balinalar xeyli hava udduqlarından fasilələrlə nəfəs almağı bacarırlar. Elə balina var ki (finval), yarıml km dərinlikdə düz 40 dəqiqə üzə bilir. Hansı üzgүçü ona həsəd aparmaz? Onu da deyək ki, balinanın zil səsi var və onun nəresini bəzən 830 km uzaqlıqdan eşitmək olur.

Nəhəng balinalar denizdə olayanda lap göy çəməndəki körpə quzunu xatırladırlar. Onlar dənizin dərinliyində bulud kimi sallaşan otlarla, ufaq xərçəngvari planqtonla yemlənirlər. Planqton topasını tapan kimi, balina ağzına su doldurub, alt və üst çənesini bir-birinə sixir. Sonra da dişsiz olduğundan suyu ağızından fışqırdır. Hərdən olur ki,

## "Şənbərə", piratlar və polismen balina



Şəndərədən "Şənbərə"  
Yola düşdü səfərə.  
Oldu Tutu kapitan,  
Piqqıldı okean.  
Okeanda piratlar  
Gelib-gedoni tutar.  
Bilmir "Şənbərə"- vay-vay!  
Qudbay Şəndərə, qudbay!..  
Bir balina polismen  
Bildi bunu week-end.  
Bazar günü aldı faks:  
"Piratlara vermə şans!"..  
Bu vaxt pirat Çolaq Con,  
Çiynində maqnitofon,  
Damağında super "Kent",

Dedi: "Tutu, ver prezent!"..  
Tutu...Tutu- kapitan  
Tulladı beş - on banan.  
Ha-ha!.. Piratlar güldü...  
Fu!-Çolaq Con tüpürdü...  
Yağdırıcı gülleboran.  
"Şənbərə" çasdı tamam!..  
Bu vaxt çatdı supermen  
O balina polismen!..  
Quyruğunu buladı,  
Piratları tulladı!  
Qaqqıldı okean,  
Piratlar batdı tamam.  
"Şənbərə" düşdü yola,  
Polismenlə qol-qola!!!


balinalar fırlanıb sanki rəqs edir və beləcə, planqtonu burulğana salaraq dişsiz ağızlarının təm ortasına yönəldə bilirlər.

Balina 50 iləcən yaşayır. Xasiyyətcə çox dinc varlıqdır balina. Yeganə silahı quyruğudur. Qəzəbləndimi - quyruğunan elə vuracaq ki, dənizin lap ortasına düşəcəksən...

Yadımıza düşmüşkən xatırladaq ki, Londonda çox gözəl bir təbiət muzeyi var. Orada, salonların birində balinanı bütün boy-buxunu ilə görmək mümkündür. İnşallah, günlərin birində ya ata-ananla, ya da özün həmin muzeyə baş çəkərsən. Gedə bilməsən də ürəyini sıxma. Oxu, çalış, öyrən ki... təkcə London, həmin muzey yox, bütün dünya üzünə açılsın. Oldu?

## SİNDİBAD

Doğulduğu yer:  
Ərəbstan.  
Yaşadığı yer:  
"Minbir gecə"  
nağılları.  
Kimliyi:  
Dənizlər fatehi.  
Dünya dənizlərini  
7 dəfə dolaşب.



Səyahətsiz yaşaya bilməzdim. O üzdən bir də gözümü açdım ki, ipəkdən, atlasdan, min cür özgə maldan sandıqlara yiğmiş və satlıq yükümü Bağdaddan ta Bəsrəyəcən daşımışam. Budur, vaxt çatdı və özüm kimi tacir yoldaşlarımla gəmiyə minib səfər çıxdım.

Gecəbə gündüz yol getdik, ölkələr, sahillər aşdıq və günlərin birində cənnət bağı qədər füsünkar bir adaya yetişdik. Gəmi adaya yan aldı, lövbərlər salındı və hamımız gəmini tərk edib, adaya düşdük. Kimi manqal asdı, kimi biş-düşə başladı. Bir mən adanı dolaşmaq qərarına geldim.

Cənnət, nə cənnət! Bütün dünyani dolaş, belə yer tapmazsan! Qaynaşan çəşmələr, güllər, çiçəklər, al-əlvən kəpənəklər, göylərə dırmaşıb buludlara sarmanın ağacılar, adamboyu yam-yaşıl çəmənlər!.. Bülbüller ceh-ceh vurur, tutuquşular göz süzdürür, qırqovullar züy tutur, bildirçinlər yallı gedir. Görüb-görmədiyim, adını eşitmədiyim minlərcə quş pirl-pirl qatarlanıb cikkildəşirdi. Bu adadan, bu quş noğməsindən ruhum təzeləndi, canım dinclik tapdı və bayılıb, haradan golib hara getdiyimi, şəhərlər şəhəri Bağdadi, limanlar limanı Bəsrəni, gəmini, yol yoldaşlarını belə unutdum...

Qəfil şaqqılıt məni özümə qaytardı. Dünya qopdu, yer titrədi, tərpənib aralandı. Bütün ada hərəkətə gəldi. Qorxunc bir uğultu getdikcə gücləndi, qulağım batdı. Deyərdin minlərcə dəvə sözləşib birdən böyürdü. Bir də gördüm torpaq ayağının altından qaçıdı, yer aralanıb qollu-budaqlı qocaman ağacıları çör-çöp kimi uddu. Bu dəhşətdən elə bil quşlar da qəfildən qorxunc və qap-qara olub, bir anda göyüzüne pərdə çəkdilər...

Dəhşət içinde, yixila-yixila, büdrəye-büdrəyə üzü gəmiyə qaçıdım. Yol yoldaşlarım itələşə-itələşə gəmiyə doluşurdular. Kapitan tükürpədən səsle bağırırdı: "bu ada yox, nəhəng balıqmış! İllər önce yuxuya gedib, üstündə otlar, ağaclar bitib. İndi adaya dönüb bu balıq. Tonqalların közü onu ayıldib, indi üzəsidir. Qaçın, canınızı qurtarın!"


Gəmiyə çatmağa macal tapınca, hayqırıb-bağırın dəniz məni qoynuna aldı. Bir də onu gördüm ki, balığın quyrugündən qopan dalğa, məni itələyib, təzədən suyun üzüne çıxarıb. Quşların göyə çekdiyi qara pərdə uzaqlaşıb xırdaşlaşdı, günəşin şüası sızdı. Bu işləqda yavaşça üfüqdə itən gəmimizi görüb kövrəldim, ələcsizliqdan içim göynadı.


Yan-yörəmdə ağaç gövdələri üzürüdü. Allahdan kömək istəyib, birindən möhkəm yapışdım. Axşam oldu, gecə sovuşdu, yeni gün doğdu, bir gecə də ötdü. Bir də gördüm ki, başımın üstündən yekə bir budaq sallanıb. Dalğalar məni hansısa adaya yetirmişi. Olan-qalan gücümüz həmin budaqdan yapışıb, özümə sarı çekdim. Tarıma çəkilən sıvri budaq, tetiyi basılmış kimi boşaldı və məni adaya tulladı. Ölü kimi yerə düşdüm, halsiz və taqətsizdim. Nə yara gözümə görünürdü, nə fəleyin işdəkleri. Birçə Allaha şükürler oxuyurdum ki, o müsibətdən sağ-salamat çıxmışam. Bu duyuğu içimi isidirdi...

Molla Nəsrəddinin eşşeyinə minib Romada cəngavər döyüşünə baxarsan. Ya da uçan xalçayla Pizan qülləsinin başına dırmaşar və yuxuya gedib, bir də oyanarsan ki, bəlkə 100 dəfə çıxdığın Qız Qalasının kəlləsindəsan.

Çalış ki o düşdүүн dünyada ən köhne möcüzəni tapasan. O möcüzə hələ məktəbdən sənə tanıdı. Əslinə qalanda, düz 7 möcüzə vardi, ancaq 6-sı ilim-ilim itəndən sonra qaldı biri. Ya ne vaxtsa dünyani üstündə saxlayan o balına itirdi həmin möcüzələri, ya da adamlar... başları nəyəse qarışdı və 6 möcüzəni unutdular... indi onları ya gərek yuxuda görəsən, ya da lap qədim kitablardan oxuyasan. Ancaq birini-birceciyini hələ də yuxusuz, kitabsız görmək mümkündü.

Çalış, burda tap onu. Tapmasan da qanını qaraltma. İnşallah, gələn dəfə 6 yox, lap 666 təzə möcüzədən sənə söz açarıq...






Balina Yerdə olan ən nəhəng varlıqdır. Həm də ən böyük səyyah.  
Bir də, ola bilsin, ən böyük xeyalpərest. Bəlkə dünyada ən böyük yuxuları  
da elə balina görür.

Bəlkə yuxularда gəzib-dolaşmağa, gərek, yuxudan qabaq  
başlayasan. Əlinə fəner alırsan, ya da şam götürürsən. Sonra da  
tesəvvür edirsən ki, guya çox yekə, nəhəng bir balinanın dalına  
minmisən. Hə... alınmir? Gözünü 3-4 dəfə açıb-yumsan,  
mütləq alınar - o balina hökmən yuxuna girər.

Yuxuda nələr olmaz ki? Birçə, çalış - sürüşme.  
Sürüşdün ha, dənizə düşəcəksən. Çünkü sərt  
döñüsləri demirəm - balinanın Kürəyindəki dəri  
çox elastikdi. Bir də, ən başlıcası, vaxtı ve  
ölkələri çəş-baş salmasan, Böyük Çin  
Səddinin üstüylə qaçıb Qədim  
Yunanistana çatar, ya




## YUXU

O yekə, nəhəng balina  
Göz gəzdirib okeana,  
Tapp! - düşərək yuxu  
daddı,  
Qışılıb yosun divana.

Gördü: ...açılıb səhər!..  
Belində milyon şəhər,  
Möcüzələr, meşələr...  
Və bütün Yer kürəsi!..  
Hər yan - həyat həvəsi,  
Hər yan - uşaq nəfəsi!..

Şapp! - oyandı balina,  
Gör nə geldi ağlına:  
Arzu gerçəyə döner,  
Düşsən onun dalına!



# SU PƏRİSİ

Dənizlər şahının mərcan sarayında 6 şahzadə qız böyüyürdü, 6-sı da gözəllər gözəlli. Ancaq bu qızların ən kiçiyi gözəllikdə hamisindən seçilirdi: görən deyərdi qızılıgıldı - incə, təzə-tər, kövrək!.. Gəm-göy də gözləri vardı, sanki bəbək yerinə dəniz damlaşısı gəzdirirdi. Bir iş də vardi ki, onun da bacılarının da ayaqları yox idi. Su pərisinin ayağı olmur axı, yerində balıq quyuğu olur.

Qızlar 15 yaşı bitirəndə, onlara suüzünə çıxmaga icazə verdilər. Hər dəfə qayıdan baş, gördüklerini danışar, gah əvan, gah da bənövşə rənginə boyanan günəşdən, quyruqsuz adamların yaşadığı hay-küylü şəhərlərdən söz açardılar. Balaca bacı bu söhbətlərin bir kəlməsinin də buraxmaz və qulaq asdıqca, nədənsə ağlamaq istərdi. Amma necə ağlayayı? Göz yaşı duzlu, yaşadığı sular - şor. Bu üzden su pəriləri ağlamağı bacarmaz.

Gün gəldi, balaca su pərisinin də suüzünə çıxməq zamanı yetişdi. Üze-üzə üçdorlu gəminin düz yanında suüzünə qalxdı: hərəsi bir rəngdə yüz-yüz fənər gəmiyi işiq salmışdı, göyərtədən musiqi səsləri gəlirdi. Su pəri gəmiyi lap yaxınlaşdı, pəncərə gözlüyündən kayutlara boylandı. İçəridə geyimli-kecimli çoxlu adam vardi, ancaq iri qara gözləri olan sütlü şahzadə hamisindən seçilirdi. O gün şahzadə oğlanın 16 yaşı tamam olmuşdu. Hami ona xoş sözlər deyirdi. Su pəri bir xeyli gəmiylə yanaşı üzdü: şahzadə oğlanın gözəlliyyi onu tilsimləmişdi.

Gecənin bir vaxtı şiddətli firtına qopdu. Dəli dalğalar dənizi ağızına aldı, azığın küləklər dor ağacını sindirib, gəmini aşındı. Çəş-baş qalan adamlar canlarını qurtarmaq üçün suya atıldılar.

Huşunu itirib dənizdə batan şahzadə oğlanın bəxti gətiirdi: su pərisi onun köməyinə çatdı, şahzadənin basını suyun üstündə tutub, onu boğulmağa qoymadı. Su pərisi bñ də gördi ki, dalğalar hər ikisini qoynuna alaraq sahilə çatdırıb. Neyləşin! Şahzadə oğlanı bayaz qumun üstüne uzadıb, gözəl almandır öpdü... sonra da üzərək oradan aralındı. Geri qanrlıq baxında bircə bunu gördü ki, vərəvdə uzanmış qalan şahzadə oğlana gəmə və gözəl bir qız yanaşı və şahzadə gözərimi asaraq həmin qız gülümsündü. Su pərisinin kefi pozuldu, utarındən ağlamaq kecdi, ancaq hayif ki, su pəriləri ağlaya bilməz.

...O gündən başlayaraq su pərisi şahzadə oğlanın yaşadığı sarayın həndəvərlərinəcən üzdü, burda qaynaşan həyatı izlədi, adamlara, hamidan çox da şahzadə oğlana isnişdi. Qismətinə düşən həyat - su pəriliyi, bir də balıq quyuğu onu derdə saldı və günlərin birində özünə söz verdi ki, qismətindən el çəksin.

Yeraltı səltənətin cadugər qarısı su pərisinin paxılığını çekirdi. Niya də çəkməsin? Su pərisinin gözəl səsi vardi, mərcan sarayında ondan gözel mahni oxuyan tapılmazdı. Fürsəti buraxmayan cadugər qarı su pərisinə dedi ki, əger səsini ona versə, əvəzində qəşəng ayaqları olacaq və balıq quyuğundan canı qurtaracaq. Ancaq bunu da xəbərdar etdi ki, həmin andan su pərisi nitqini itirib lal olacaq və şahzadə oğlan su pərisini hamidan çox sevməsə, başqa qızla evlənsə, su pərisi dəniz köpüyünə çevriləcək...

Bələcə, su pərisi quyuğunu bir cüt ayaqla deyişdi və adam arasına çıxaraq öz şahzadəsini görmək imkanı tapdı. Şahzadə oğlan onu xoşladı, sarayda yaşamağa çağırıldı. Hər dəfə addımını yere basanda, ağrından ağılmıştı su pərisi. Axı balıq quyuğuna alışmışdı. Ancaq hər şeydən çox ona ağriyordu ki, ürəyini şahzadə oğlana açıb, o firtınalı gecədən söz sala bilmir...

Günlər keçdi və sahildəki həmin qız şahzadə oğlanla yenə rastlaşıdı. Çox ötmədi ki, onlar sevişib evləndilər.

İri qapqara gözlerini son dəfə şahzadə oğlana zilləyən su pərisi özünü dənizə atdı: artıq duyurdu ki, bədəni tikə-tikə olub eriyir, köpüklü suya çevirilir... Su pərisi bir də onu gördü ki, dəniz köpüyündən qopub üzü günəşə yüksəlir...



"Şənbərə" şimala səmt götürür. Bəxtimizdən səmt küləyi əsir. Buna üzmək yox, uçmaq deyərlər! Bizlər - tutuquşu tayfası, uçmaqdan çox yamsılamağı, söz üyütməyi sevsək də, indi sizə sözün düzünü danişacağam.

## Küləyi görən var?

Küleyin özünü heç kim görməyib. Amma küleyin nə olduğunu hamı bilir. Hamı da tanır onu. Ağacların əyilməsindən, saçın pirtlaşış dağlımasından, sovrulub adamın gözüne düşən qum dənələrindən, havada uçan, yerdə sürüklənən papaqlardan kim tanımır küleyi?!

Küleyin yaxşısı-pisi yoxdu. Var güclü külək, məsələn, tufan, bir də var yavaş külək, tutaq ki, yel. Xırda pəncərəni - nəfəsliyi aç, ya da əynindəki köynəyini yellə, olsun yavaş külək, məsələn, meh.

Güclü küləklərin oylağı okeanlar, başıqarlı dağlardı. Bu küləklər gecə-gündüz bilmədən əsir, gündoğandan günbatana, şərqdən qərbə baş vururlar. Yer üzündə o qədər küləklər var ki, onları qarışq salmamaq üçün adamlar cürbəcür ad düşünübərlər. Avropada Afrika səhralarından əsib gələn isti küləyə sirokkə deyirlər. Uca Alp dağlarından qopan küləksə misirət adı ilə tanımb. Bizim obalarda şimaldan əsən soyuq külək xəzri, cənubdan əsən iqlik küləksə gilavar adlanır. İyuldan başlayaraq ta payızın xəzelinəcən Hind okeanından qopan küləklər tayfun adı ilə tanımb. Bu sözün çin dilindən açması "büyük külək" anlamına golur. Okeanın dibində zəlzələ olursa, yəni yer oynayırsa, bundan külək qopur və bu küləyi gozdjərən dalgalarla sunami deyilir. Həmin dalgalar, olur ki, onmərtəbəli ev hündürlüyüne qalxır.

Amerikalılar özlerinin 2 ən güclü küləyinə qasırğa və tornado adları qoyublar. Her qasıqaya da özgə bir ad veriblər ki, bir-biri ilə qarışq salınmasın: Meri, Harri, Kerk, Eddi... Onlarca belə ad var.

Qasırğanın özəyində isə dinc və tamam küləksiz guşa var ki, onun adına "göz" deyirlər. Bir anlığa təsəvvür et ki, diametri 1 mil olan dairənin mərkəzindəsən... yan-yörəndə qasırğa çin atına minib, ancaq sənə heç bir şey olmur. Bax buna

Balığın biri firtinadan qorxub gizlənib. Üçədək sayınca təpsanız, sonra da tapmacaların cevabını versəniz... azı saqqız payınız var. Amma bizdən yox ha...ata-ananızdan!

# TURMACALAR

Dalgalanıb, yırğaladar - yel qalxanda,  
Əzizləyib yorğaladar - gün çıxanda,  
Nəfəs çekib nərildəyər - tufan qopanda,  
İz itirib, gəmi batırar - coşanda,  
Zalim olub, su içirməz - suzanda.

Qaya altında bağlı,  
Ayağı taxtalı, başı taxtalı  
Yamacları yağılı,  
İhi, ihi - ağlayalar...  
Qulağı dalğa soraqlı.

Bir qara quzum var,  
Uçar qanadsız,  
Lələkləri tellənər,  
Ulduzlar da tüllənər,  
Damla-damla payı çox.

Dama yağar, damdan düşər,  
Ayağı yox, tez sürüşər,  
Mahnısı var, sözü yox,  
Layası var, körpəsi yox,  
Arzusu var - göl olmaq!..

Başı var, gözləri var,  
Ayağı yox, dili yox.  
Ləpə atsa, böğular,  
İhi!.. Qırmağa düşdü ki...  
Qızıl-gümüş pulları var!..

Qoşa qanadı var? Var!  
Uşaqlıqdan adı var? Var!  
Şaqqlıqtan qaçar? Qaçar!

deyerler ki, bəxti getirib... Ortagüclü qasırğanın süreti saatda 30 mildən 75 milədək olur. 1 milin 1,76 km olduğunu nəzərə alsaq, hesablayıb görərsən ki, söhbet saatda 130 km-dən gedir. Deməli, belə külək saatda 80 km-ədək süretlə qaça bilən ayaqdanyürək dəvəquşunu öte bilər.

Bəs avtomobile minib qasırğanın pəncəsindən yaxa qurtarmaq olarmı? Ortagüclü və dalınca səni izleyən qasırğadan - hə. Ancaq qorxub, maşını üzü qasırğaya sursən - yox, maşını çevirib özü ilə aparacaq. Hətta saatda 1000 km süretlə uçan müasir təyyarələr də qasırğa ilə üzləşməkdən çəkinərək onun üstündən keçirlər.

Külək yüreküzməyə görə balıqlar arasında çempion sayılan yelkən bahığını da asanlıqla haqlayırlar. Bu balığın süreti saatda 100 km-ə çatır.

Bir şey də maraqlıdır: göresən balıqlar qasırğadan qorxurmu? Qorxur, özü də çox. Düzdür, o qədər de bilimmir ki, niyə qorxur. Balıqların çoxu qasırğadan yayınaraq, sakit axarlı, ya da durğun sularda daldalanır. Meduzalara qasırğa olacağını duyan kimi suyun dibinə çekilirlər.

Adamlar qasırğanın nələr töretdiyini həmişə bilib. Biləblər ki, qasırğası evləri uçurur, ağacları qoparır, əlinə keçəni dənizə aparır, qayalara çırır. Ancaq qorxmaqdən nə çıxar, yəqin bu səbəbdən adamlar da düşünüb-dاشınib, axırdı o qərara qəliblər ki, küləyi ram etmek, gərəkərsə, lap minib çapmaq da olar.

Əvvəl göyə çərpələng ataraq, küləyin yolunu-izini görüblər. Sonra yel dəyirmanları düzəldib, küləye buğda döydürüblər. Sonra hava şarları uçurublar. Amma küləkdən qorxmamaqdən ötrü adamların düşünüb tapıldığı başlıca şey yelkenli gəmilərdi.

Yelkenli gəmilərin nə vaxt yarandığındı indi heç kim xatırlamır. Belə gəmilər azı 5 min il əvvəl yaranıb. Ele o vaxtlar da güclü küləklər - qasırğalar qopurmuş. Adamlar yelkenli gəmilərdən neçə min km yol aşaraq okeanlar keçib, qitadən-qitəyə geda biliblər. Cürbəcür, həm də bir-birindən yürek yelkenli gəmiler insan əlinin möcüzələrindəndi. Külek gücləndikcə yelkenlər də lap şışib açılır və gəminin süretini yüksəldirdi. Sözsüz ki, "ağını çıxaran" gəmiləri külək cəzalandırırdı.

Zaman keçdi... o qədər gəmi düzəldilər ki, az qala okeanda yer qalmadı. XV əsrde, yəni 599 il öncə (sənin neçə yaşın var?) qüdrətli dəniz dövlətləri yarandı. Bu dövlətlər yelkenli gəmilərdən ibarət çox böyük donanmalar saxlayıb, dəniz və okeanların yiyəsinə əvvəlcə paravozlar, sonra təyyarələr meydana çıxanadək bu yəziyyət düz 400 il sürdü. Bir iş də var ki, nə insan küləyin ağasına əvrildi, nə də külək gəzintinə odunu aldı insanın...

...Zürafə olmasaydı, oxumuz hava şarına dırmaşa bilməzdik. Əcəb küləkdi gəmimizi batırı, indi də bizi uçurur!.. hoppanaq ki, şar yuxarı qalxın...  
Bax belə! Ota baxın, balıqar da uçur ki!...







Hava şarı yuxarı qalxanda Yerin yup-yumru olduğu göründü.  
Hamı həyətdən donub qaldı.

- Mən belə olduğunu bilirdim, - deyə zürafa dilləndi.  
Zolaqı zəbr dözməyb soruşdu: - Bəs indi xallı balinalara nə cür  
kəmək edəcəyik?

- Düşənməye dəyər! - deyə Tutu kəlləmayallaq dayandı,-  
başında duranın yaxşı düşünmək olur axı. Ancaq Tutu çənən kimi  
hava şarı da kəlləmayallaq çevrildi və içindeki həyanlar başıstə asılı  
qaldılar.

- Yeka qulaqların quş qanadı kimi yellədən fil heyət içinde dedi:-  
Heç bilməzdəm ki , mən üçə bilirəm!

Amma meymən şivən qopardı: - Bəsdir həqqa çıxardın, Tutu!  
Ayaqüstə dayan!

- Vəqin artıq kosmosdayıq, - Tutu bu sözləri deyib özünü  
düzəldti.

Heyvanlara çox sevinirdilər və: - Ura! Daha biz də kosmonavlıq!  
- söleyib bağışlıdırlar.

- Mən belə olduğunu bilirdim, - deyə zürafa yenə dilləndi.  
Ele bu vaxt göydə "uçan boşqab" göründü. Amma uçub elemirdi,  
yera düşən adı boşqab kimi diyriləndi.

- Dəşiplənlilər! - deyə Tutu səsləndi, - əlaqəyə girmek lazımdır!  
Bu vaxt "boşqab"ın içərisindən bir mexaniki el uzandi və Tutunu  
götürüb geri çəkildi.

"Boşqab"ın içerisinde ayaqları göydə olan yadplanetlilər vardı;  
ağzıüstə çevrilmiş masanın başında, tavanda oturmuşdular. Kəllə-  
mayallaq kompüterin ekranı yanıb-sönürdü. Kompüterin öündə demir  
ləlekli qəribə bir quş da kəlləmayallaq vəziyyətdə deyirdi:

- Utut! Utut! Ralqasras!..  
Tutu qoçaq-qoçaq dedi: - Salam! Nə var, nə yox?  
- Malas! - deyə gəlmə varlıqlar cavab verdilər, - Qayaşab yes  
reh!..





İşe baxın ha... Bu dillər Tutu da bilmirdi! O, - "baş işletmək lazımdı", - deyə yene başıüstə dayandı və elə bu vaxt ona hər şey aydın oldu: - idmizal kəmənçə!

Tar-təmiz yadplanetli dilində deyilan həmin sözlərdən sonra gəlmə varlıqlar çevirilib adam dilində danışmağa başladılar:

- Başımıza qəza gəlib! Əsas kompüterimiz sınız!
- Kompüter yox, sizin Utut xarab olub. Onun adı Utut deyil, menim kimi onu da adı Tutudu.

- Utut! Utut! - deyə demir quş inadından el çəkmədi.

Neyləş-neyləməsin, Tutunun ağılinə geldi ki, basayaq oxuyanda da eyni mana verən sözləri demir quşa söyletsin:

- Mən dedikcə sen də de: Ana... Ata...

Dəmir quş birdən silkeləndi, sonra çevirilib, ayaqüstü dayanaraq:

- Tutu! Tutu! - deyə bağırdı.

Gəlmə varlıqlar sevinib Tutuya dedilər: - Qal bizimlə, getmel! Sen bizi xilas etdinlə...

- Mən xallı balinaları qurtarmalıyam, - deyə Tutu cavab verdi. - Onlar məktub yazıb, bizdən kömək isteyiblər.

- Biz de məktub almışdıq onlardan, ancaq heç cür oxuya bilmirik.


Tutu kompüterə yanaşaraq onun düyməsini basdı. Ekranda bu sözlər oxundu: mirvari (uşaq), dəniz atı (tez), zinqirov (diqqət), ulduz (bayram), baliqqlulaq (xallı), morj dişi (şimal), mercan (ataşəsanlıq).

Sonra kompüter sanki sönüb-yandı və ekranla belə bir mətn göründü: "Diqqət! Gözəl xallı balaımız doğulub. Hamınıza şimala dəvet edirik. Teləsin! Bayram olacaq, fişəng atılacaq".

Tutu əvvəl-əvvəl çəşdi, sonra isə sevincək olub dedi: - Biz de elə bilirdik başlarında qəza var, sen demə bayrama çağırıclar bizi!..

- Eybi yox, Tutu, özün gördün ki, biz də çəşmişdik! - deyə yadplanetlilər güldürlər.

- Eləse, ireli! - deyə Tutu kefikök qışkırdı və hamı bir yerde BAYRAMA tələsdi.





## AXIR Kİ ÇATDIQ!..

Gün olur bayrama tələsirsən, gün də olur kiminse  
kəməyinə. Başlıcası, səni gözlədikləri yerə vaxtında çatmaqdı.  
Şəndərədən gələnləri görəndə bəlinaların üz-gözündən sevinc  
yağırdı: o boyda sərgüzəştən, qorxu-hürküdən sonra sağ-  
salamat, özü də düz vaxtında bayrama yetişmək hər oğulun işi  
deyil!..

Qonaqlarsa bala balinanın ad günü şərefinə səmaya xal-  
xal sépələnib, göydən hədiyyələr yağıdırırdılar. Gəmilər,  
teyyarələr, hava şarları, uçan boşqablar səs-səsə verib fit  
çalırdılar.

Xallı bala balina havaya tullanır, bir baxışla bütün  
hədiyyələri görmək istəyirdi: hełe paylanmamış, hełe  
yeyliməmiş, hełe qutuya yiğilməmiş bu hədiyyələri yadda  
saxlamaq lazımdı axı. Bir də kimin nə işi vardı: hədiyyələri ona  
getirmişdilər, ya yox?!

Yaşlı balinalarınsa beynindən bir fikir çıxmırıldı: dünyaya  
ilk dəfə bu cür xallı balina gelmişdə, demək, onların həyatında  
hələ çox yeniliklər olacaqdı...

Bəlkə, elə günü sabahdan, quş kimi qanad açıb  
uçasıydılar? Bəlkə, lap elə velosiped süresiydilər? Ya bəlkə  
onların küreyini gəmi göyərtəsinə çevirib, indən belə adamlar  
adi gəmilərde yox, gəmi-balinalarda üzəsiyidilər?

"Yaşasın Tutu!" sözlerini qısqıran balinalar sevincdən  
məst olmuşdular.

- Əlbəttə, yaşamaq lazımdı, buna nə söz ola bilər? - deyə  
Tutu cavabını yubatmadı, - Bizi yeni səfərlər gözləyir axı!..

Görəsen, o səs-küydə Tutunu eşidən oldu?..



"Tutu"nın naşrlarında Azərbaycandan dünyaya boyolandı, Yer küküsünü seyrə çıxdın. Bu səfərlərdə çaylar üzdün, dənizlər aşdın, okeanlar keçdin. Neçə-neçə ölkədən "Nağıl bulağı" axdı, neçə-neçə ölkənin nağıllarına isindin. Ancaq bu dəfə...

Bu dəfə, balaca dost, dünya seyahətinə ara verib, yurdiçini dolaşacaq, yurdı sözüle gözisəcəkson. Bu dəfə doğma Azərbaycanda yaşayan xalqları bir az da artıq taniyacaq, yurd *insanının* - soydaşın, vətəndaşın çoxranglı və çoxdilli nağıl dünyasına baş vuracaqsan.

Yaxın günlərdə işıq üzü görəcək bu nəfis, əlvan kitablar sənə ərməngandır.

### **BU YURDDU TANI!**

